

Bu gün ölkəmizdə yeni təhsil ili başlayır. Azərbaycanın bütün məktəblərində olduğu kimi, məcburi köçkünlərin təhsil müəssisələrində də yeni dərs ilinə start verilib. “Qobu Park-2” yaşayış kompleksində ötən il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışında iştirak etdikləri direktoru olduğum Zəngilan rayonunun 20 nömrəli məktəbində də yeni dərs ilinə ciddi hazırlıq görülüb.

Qeyd etmək istəyirəm ki, məcburi köçkünlərin təhsil problemi həmişə dövlətimizin diqqət mərkəzində olub. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə məcburi köçkünlərin təhsillə bağlı problemlərinin həllində, onların yerləşdirilməsində, avadanlıqlarla təchiz olunmasında mühüm tədbirlər həyata keçirilirdi. Ulu öndərin siyasi kursunu

uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə də məcburi köçkünlərin təhsillə bağlı problemlərinin həlli prioritet istiqamətlərdən biri olmuşdur. Məcburi köçkünlər üçün salınmış qəsəbələrin hər birində yeni tipli məktəblər və məktəbəqədər təhsil ocaqları tikilərək istifadəyə verildi.

Məlumat üçün bildirim ki, bizim yaşayış massivi 1300 ailəlik onmərtəbəli 13 bindən ibarətdir. Bu kompleksdə məktəblə yanaşı, uşaq bağçası, poliklinika, poçt məntəqəsi, idman zalı və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. Bunlar hamısı cənab Prezidentin məcburi köçkünlərə qayğısının əyani təzahürüdür.

Qeyd etmək istəyirəm ki, Zəngilan rayonunun 20 nömrəli tam orta məktəbi iki il

öncə Nəsimi rayonu ərazisində yerləşirdi. Sinif otaqlarımız azlıq edirdi, məktəb avadanlıqları çatışmırdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbimizə gəldi, vəziyyətlə şəxsən tanış oldu. Çox keçmədi, Heydər Əliyev Fondu “Qobu Park- 2” yaşayış massivində bizim məktəb üçün yeni binanı tikib istifadəyə verdi.

Məktəbimiz 780 şagird üçün nəzərdə tutulub. Bütün zəruri avadanlıqla təchiz edilən bu təhsil ocağında şagirdlərimizin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.

Pandemiya bütün məktəblərdə olduğu kimi məcburi köçkün məktəblərində də böyük çətinliklər yaratmışdır. Dərslərimizi nə qədər çətin olsa da, onlayn forma-

Yeni dərs ilində uğur qazanmağa çalışacağıq



da keçirdik. Yaxşı ki, bu ildən etibarən dərslər əyani formada olacaq. Təhsil Nazirliyinin xüsusi qaydaları əsasında dərsə başlayacağıq.

Biz zəngilanlılar inanırıq ki, yaxın vaxtlarda işğaldan azad edilmiş yurdu-muza qayıtmaq üçün hazırlıq görməliyik. Artıq rayonumuzun Ağalı kəndində “ağıllı kənd” layihəsi reallaşdırılır və orada yeni məktəb də inşa olunur. Bu, Zəngilanın doğma yurda qayıdan ilk məktəb olacaq.

Məcburi köçkün məktəblərinin pedaqoji kollektivləri bir həqiqəti yaxşı bilməlidir ki, yetişdirdiyimiz uşaqlar yüksək vətənpərvərlik tərbiyəsi almalıdırlar. Bunu bizdən cənab Prezidentimiz tələb edir. Və biz məcburi köçkünlər inanırıq ki, tezliklə öz yurdlarımıza dönərək doğma torpaqlarımızda balalarımızın təhsili ilə məşğul olacağıq.

***Nazim DÜNYAMALIYEV,
Zəngilan rayonu 20 nömrəli tam
məktəbin direktoru***